



Qismet Yunusoglu
Bakı Dövlət Universitetinin
müəllimi

Qədim Həbəş və Misir kahinlərindən, cədərərlərinin xidmətçisi olmuş ibtidai insan-hay sürüşəsi, növbəti mərhələdə (I minilliyyətin evvəllərində) Qırmızı dəniz hövzəsində və Aralıq dənizinin şərqi hissəsində yaranmış monotheist iudaizm dini ehkamlarına sığınaraq yəhidərlərin hayat tərzini və düşüncə təlimini azx etməyə çalışmışdır. Yəhudilər kimi dünənəyə səpələnməyi, markazlaşmış dini-siyasi birləşməni formalasdırmağı, ticarətdə nadir ayarlı dayarlırla üstünlük verməyi... hətta "Dağ yəhudiləri" termininə uyğun "Dağ hayları" kəlməsini də XX əsrda dövriyyəyə daxil etməyi (baxmayaraq ki, morfoloji baxımdan coğrafi məkanla heç bir bağlılığı olmamış) dinsiz hay kilsəsi bacarımdır.

Kiçik Asiya yarımadasında (Ön Asiyada) 1299-1453-cü illər erzində formalasmış ve 30 avqust 1922-ci ilədək mövcud olmuş Osmanlı Türkiyəsi imperiyasının bütün ərazilərinə Bizans və Fars imperiyalarının meqsədi herbiyyəsi taxibatlarının icraçıları təmsilində Qara və Xəzər dənizi hövzələrinə, Qızılı və Güney Qafqaz hövdələrinə sürümüş hay sürüşünün XVI-XVIII əsrlərde yaşıqları coğrafi-əski Türk-Müsəlman məkanlarından biri de Qurban çayı (Güney Qafqazda, in-diki Kuban çayı) bölgəsi olmuşdur.

Qeskar Rusiya çarı I Pyotr (1672-1725) hiylələr hay kilsəsinin ilişili məkrli emelleri neticəsində XVII-XVIII əsrlərdə Dunay-Dnepr çaylarının mənsəb düzənlilikində, Kərim sancaqlığında (indiki Krim yanmadası) I minilliyyəde Yunan-Bizans koloniyalarında yerleşdirilən hay sürüşünün bir hissəsi Əziz (Azov) dənizinin şərqi əraziində və Quzey Qafqazın dağlıq ərazilərində yerləşdirildi. Rusiya hövdələndə ilk hay kilsəsi de məhz qədim Türk dövlətinin (Çingiz xan Təsudey oğlunun (1162-1227) böyük oğlu Cucinç (1185-1227) 10-cu oğlu nəslindən Toğra Teymur sülaesindən olan Noyabr xan tərefindən qurulmuş, 1466-1556-cı illərdə mövcud olmuş Hacı Terxan xanlığı ərazisində) paytaxtında Hacı Terxan şəhərində (indiki Heştənək) 1706-cı ilde I Pyotr razılığı ilə inşa edilmişdir.

I Pyotrın maşası olan hayların Rusiyaya axınınnı yazıçı-larixçi S.N.Qlinka (1775-1847) "Türklər qarşı birgə üsyanı qalxmaga xalqlara çağırış və ya indiki hadisələrlə bağlı poeməsində (Moskva ş., 1828) aşağıdakı cümlələrlə ifadə etmişdir..."-ermenileri I Pyotrın çağışmasına üzrəkən səs verdilər, bütün tayfalar ile Rusiya hövdərində yerləşməyə can atıldılar..."

Bölgənin dağlıqlardan ibaret köklən Türk-Müsəlman yurdlarını (dağ burlarları, çərkəzler, adigiyalar, qaraçaylar, nogayalar...) işğal etmek üçün xəfiyyə-cəsusluq şəbəkəsinin, taxibat emallerinin yaradılması, dağlırlar arasında təfriq-qəbul, parşalmanın gücləndiril-

əhələsinə qarşı amansız soyqırım qəlliəminin icraçısı) rəhberliyi ilə həyata keşirilmiş və 300 aile düzən yerlərdə meskunlaşdırılmışdır. Həm də dinsiz baş keşif O.Arquyan çar Rusiyası hakimiyyətini inandırılmışdır ki, Zaqqaziyaya herbi yürüşər zamanı hay qüvvələri onlara hərəkəti kömək etməkə bəlgənin Osmanlı Türkiyəsi və Fars-İran dövlətlərinin idarəciliyindən azad olunması hesabına "Ermanistan" dövlətinin yaradılması Rusiyanın imperiya maraqları üçün vacib şərtlərdən biridir. Bunun üçün hay kilsəsi bütün qüvvəsi ilə çar Rusiyasının itaatiində olmağa, hətta yalandan çar I Pavelin (1754-1801) şərəfinə

kovun (1726-1793) seyi ilə Azov denizi sahilindəndə də bu proses davam etmişdir.

1787-1791-ci illər rus-türk müharibəsində hay sürüşünün xidmeti məqabildində II Yekaterinanın (1729-1796) əmri ilə Frakiyadan (Balkan yarımadasında kələmətiyaldarından) 320 hay ailesi (1650 nəfər) Dnestr çayı boyuncası (indiki Dnestrovyanı ərazilərə) yerləşdirilmişdir.

1785-1791-cü illərdə Dağlıq Qafqaz xalqlarının ruslara qarşı mili-azadlıq müqavimət mühərribəsində Şeyx Mənsur Şahbaz oğlunun (1762-1794) hərəkatına qarşı, daha sonra, 1796-cı ilde general V.A.Zubovun (1771-

olmaqla hay keşifləri ayaq qalxaraq hayların baş keşifi I Makar Texutsinin (1813-1891), keşif M.B.Bekqulyantsın (1847-1902) başçılığı bu qaydalarda öz etirazları bildirdilər, Rusiya təbəəliyinə də imtina üçün imzalar toplanıldı. Stavropol quberniyasının polismeystri Filimonova, general-aduyant S.A.Seremeteva (1836-1896) 02 fevral 1885-ci il tarixli 304 nömrəli, qubernator K.L.Zisserman (1826-1888) 04.03.1885-ci il tarixli məktublar qeydində, Fərmanın icrasından qeyd etməti olundu...

Beləliklə, çar III Aleksandar hay kilsəsi bəredə evvəlli fikrində qayılmaq məcbur edildi...

"Dağ hayları" toplumu və hay kilsəsinin mürtəce -siyasi niyyəti-məqsədləri

mesi... məqsədi ilə hay kilsəsinən və hay sürüşündən istifadə olunmuşdur.

Bizans-Yunan imperiyasına siğınmaqla (Həbəş-Misir dövlətlərinə qarşı müharibə) Aralıq dənizi hövzəsində və Balkan yaradmasında-Frakiyada yerləşməye ("Balkan nezariyyəsi") nail olan hay sürüşü Fars-İran və çar Rusiyası dövlətlərinə xidmetləri məqabildində Quzeyli-Güneyli Qafqaz bölgəsində yataqlana bilmiş.

Müsər Adığo(e)y-Çerkez Respublikasının dağlıq ərazilərindən Atelikis vadisində, Ağır və Qılinc çayları yataqları boyunca yerləşən haylar yeri-kökenli Türk-Müsəlman əhələsinə və Osmanlı Türkiyəsinə qarşı çar Rusiyasının herbi-siyasi və iqtisadi-ticari eməliyyatlarının icraçıları kimi nisbəten elverişli Qurban çayının sol sahilərindən Teymür göl və Beşbaşır çay hövzəsindəki Şorça yaşayış məntəqəsi tərəfindən, Korgol çayı yatağına yaxın Buxzana-Sotçuk Qala yaşayış məntəqələrinə, Qışlar kəkənlə-Tatarlı (Türk) bölgəsinə köçürülmüşlər.

Bu köçürülmə XVII əsrin sonunda-XVIII əsrin I yarısında hay baş keşifləri I Qukasin (1722-1799), Osyp Arquyanın (1743-1801), I Yeremin (1745-1795), VIII Ovanesin (1762-1842), V Nersesin (1770-1857)... Rusiya çarı II Yekaterina (1729-1796), rus siyasi və herbi təbəqəsinin rəsmiləri (feld-marşal Q.A.Potyemkin (1739-1791), qraf P.S.Potyemkin (1743-1796), generalissimus A.V.Suvorov (1729-1800), general A.N.Samoylov (1744-1814)...) ilə olan əlaqələri hesabına baş vermişdir. Neticədə 1839-cu ilde Şimali Qafqazda herbi daire reisi, alman menşəli general-major, baron Qriqori fon Zass (1797-1883, Şimali Qafqazda Türk-Müsəlman

xüsusi dini mərasimlərde- ibadətlərində hem de pravoslav Rusiyannın birinci və güclənmə namına dualar edildiyi bildirilmişdir.

Azerbaycanın əməkdar jurnalisti (Latviya Respublikasının vətəndaşı) T.Caladzenin "Eğmiazdinin il xəz və qılıncı" məqələsində (25.09.2015-ci il tarixli) göstərmişdir ki, 1891-ci ilde keşif Ter-Vosakova qarşı məhkəmə işində hay kilsəsinin bu udymrası məlum olmuş və Rusiya çarlarına edilən dualar əmumi dini mərasimdən heç de fərqli olmadığı öz təsdiqini tapmışdır...

Amma, ne fayda, hay hilyəgerli "öz məyesi"ni derib, dadına da baxmışdır. Canina və ruhuna edilən hay kilsəsinin duasından ruhlanan I Pavel 1799-cu ilde "Derbənd emeniləri üçün torpaq sahəsinin ayrılması ve Şimali Qafqaz emenilərinə güzəştlər barədə" fərman imzalanmışdır. Neticədə, 1837-ci ilde Qurban çayının sol sahilində, 1839-cu ilde Urup çayının mənsebinde Xəzər dənizi sahillerindən, Qaraçay-Adığoy dağlarında yuva qurmuş hay sürüşü (hansi ki, özərini "dağ hayları" adlandıranlar) bu ərazilərdə meskunlaşmış, yaşayış məntəqələrində (indiki Armavir şəhəri) yaşıqlanmışlar.

Təsadüfi deyil ki, 1768-1774-cü illərdə rus-türk müharibəsində keşfiyyat məlumatlarının elde olunmasına, diversiya-texribat eməlliyyatlarında rusların xeyrindən Dunay, Dnepr və Dnepr çaylarının mənəsində, Quzey Qafqazda (Qafqazda pozucu, təfriqçi, dağ-idicili fealiyyətlərini hilyəgerliklə örtbasdır ve "dini tədris" adı ilə itətsizliyi təbliğ etmələrini) 16 fevral 1884-cü il tarixi Fermanla "Qafqazda emeni-qırqırıyan kilsəsinin telimlərinin qaydalanan" təsdiq etmiş və ona emal edilməsinə göstərmiş vermişdir. Qafqazda yuvalanmış hay sürüşü də daxil

1804) başçılığı ilə Xəzərsahili Azərbaycan xanlıqlarına herbi yürüşlərində də hay desatələrinin başçısı kimi iştirak edən O.Arquyan Şirvan hakimi Mustafa xan Xançobanlı (1768-1844) Rusiya himayəciliyinə keçməyə təhrif etmiş, bu əməlli ilə Qaraçay xanı İbrahimxelil xan Cavanşiri (1732-1806) de inandırılmış (Qarabağ məliklərinin qüvvələrindən istifadə edərək) və nəticədə hay hileyisi öz neticesini vermİŞ, çar Rusiyasının qoçun tərkib hissələri Azerbaycanın Şirvan və Qarabağ bölgələrində herbi düşərgə salmış və hay kilsəsinin "sedaqəli xidmətləri məqabildində" 30 min "ermen" Cənubi Azerbaycan'dan köçürürlərək bu ərazilərdə yerləşdirilmişdir.

Həmin bu baş hay keşifi 1783-cü ilde "rus və erməni xalqlarının ittifaqı haqqında" sənəd işləyərək çar Rusiyasının hakimiyyətinə təqdim etmişdir.

Tarix faktları göstərir ki, müasir dövrədə olduğu kimi, XVIII-XIX əsrlərde de mürtece-dinsiz hay kilsəsinin hilyəger, saxla və xəyanətkar niyyətlerini-eməllərini həqiqi menəda başa düşənlər, anlayınlar, bilənlər olmuşdur, amma onlar azaqda olduqlarından, elece de heyasız-utamız qarşılığında hay sürüşünən hem xaricdən, hem də daxiliş təqiblərinə, tezyiqlərinə məruz qaldıqları üçün istediklərinə nail ola bilmişlər.

Rusiya Imperatoru III Aleksandr hay kilsəsinin xisletini bildikdə (Qafqazda pozucu, təfriqçi, dağ-idicili fealiyyətlərini hilyəgerliklə örtbasdır ve "dini tədris" adı ilə itətsizliyi təbliğ etmələrini) 16 fevral 1884-cü il tarixi Fermanla "Qafqazda emeni-qırqırıyan kilsəsinin telimlərinin qaydalanan" təsdiq etmiş və ona emal edilməsinə göstərmiş vermişdir. Qafqazda yuvalanmış hay sürüşü də daxil

"Dağ hayları" adlanmaqla hay kilsəsi nəye hədəflənib, bu kəlmənin işlədilməsi hay kilsəsinə və onun idarə etdiyi sūryü hənsi əstünlikləri vera biler.

-Qafqazın qədim, yerti-ezeli etnik-millili kökənlər xalqları ilə eyni təbii-coğrafi və etnoqraflıq seviyyəyə yiyələnmişdir;

-bölgənin digər çoxsaylı, mürəkkəb milli-ətnik tərkibə malik xalqlarının etno-morfoloji assimiliyasiyasında istirələrindən səxta uyumalarla səbütlanmayı;

-Qafqaz bölgəsinin ister dağlıq, isterse də düzən vadilərindən təpələr və menimsidəri "hay kilsəsi" adlı Türk-Müsəlman xalqlarının edin tələddülərinə uydurma tarixi "shifələr" yapıldıqla hay-ların bu regionda "qədim, ezeli xalq" statusunu yiyələnmişdir;

-Dünya çapında bu istiqamətde saxta, yalan, uydurma təbliğatlarını, elece de "ezeli rus-hay birliliyi-İttifaqı" adı altında hay kilsəsinin mürtece fealiyyətini Azov-Xezer dənizi hövzələrindən təbəəliyinə dəyişdirilməsi;

-Güney və Cənubi Qafqazın coğrafi-tarixi selnamesində uydurma hay tarixinin yer tutmasına;

Son on illiklərde Krasnodar və Stavropol diyarlarında, Dağıstan, İckeriya-Çeçen, Kalmık, Adigey... respublikalarında hayların Rusiyadan cənub vilayətlərinin tarixində, medeniyyətində ve içtimai həyatında "yeri"nə dair bəynelxalq və federal dövlət seviyyəli çoxsaylı və davamlı elm-nəzəri konfransları, tədqiqat merkezinin toplantılarının "ermenist" in İştirakı və hay kilsəsinin xeyr-duası ilə keçirilməsi sədabər olay deyildir...

Cox təsəffü kl, bu cür toplantılarında Türk-Müsəlman mənəsəti "alm"ler- "tedqiqatçı"lar da canlıdan iştirak edirler.